

Texnik (Mühafizənin təşkili, mülki müdafiə və hərbi səfərbərlik şöbəsi) vəzifəsi üzrə test tapşırıqları

1. Növbətçiyə birbaşa tabe olmadığı rəhbər göstəriş verirsə o, nə etməlidir?

- A) Tapşırığı yerinə yetirməlidir
- B) Öz nəzakətinə əsaslanmalıdır
- C) Öz rəhbərinə məruzə etməlidir
- D) Tapşırıq çətin deyilsə yerinə yetirməlidir
- E) Tapşırığı yerinə yetirməməlidir

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

2. İlk iş günü verilən təlimat necə adlanır?

- A) İlkin təlimat
- B) Tanışlıq təlimatı
- C) Sorğu təlimatı
- D) Mühafizəsi təlimatı
- E) Giriş təlimatı

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

3. Növbə vaxtı xəstələndikdə nə etməli?

- A) Rəhbərliyə məlumat verib təcili yardım çağırmalı
- B) Təcili yardım çağıraraq həkimə getməlidir
- C) Rəhbərliyə demədən həkimə getməli
- D) Öz vəzifəsinin icrasını davam etdirməlidir
- E) Ailəsinə xəbər verib, kömək diləməlidir

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

4. Aşağıdakılardan hansı növbətçinin otağında olmalıdır?

- A) Sanitar qovşaq, televizor, çay dəsgahı, kompyuter
- B) Yemək yemək üçün kiçik mətbəx və qab-qacaq, rabitə vasitəsi
- C) Rabitə vasitəsi, fənər, fərdi mühafizə vasitələri, ehtiyat açarlar
- D) Fənər, televizor, soyuducu və kompyuter, telefon, çay dəsgahı
- E) Qəzet, jurnal və televizor, yazı masası, vərəq, qələm, yatacaq

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

5. Növbətçiyə giriş təlimatı kim tərəfindən keçirilir?

- A) Rəhbərliyin müavinləri tərəfindən
- B) Təhlükəsizlik xidmətinin tərəfindən
- C) Kadrlar şöbəsinin mütəxəssisi tərəfindən
- D) Təcrübəli növbətçilər tərəfindən
- E) Əməyin mühafizəsi üzrə mütəxəssislər tərəfindən

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

6. Növbətçi növbə ərzində hansı müddət arasında yata bilər?

- A) Gecə saat 2-dən 4-dək
- B) Ümumiyyətlə yatmamalıdır
- C) Səhər saat -dan-6-dək
- D) Yuxusu gəlmirsə yatmaya bilər
- E) Özünü pis hiss edərsə yata bilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

7. Növbə ərzində hər hansı bir hadisə baş verərsə, ilk növbədə kimə zəng etmək lazımdır?

- A) Polis idarəsinə, icra hakimiyyətinə
- B) Yanğınsöndürənlərə, sahə inspektoruna
- C) Qərarı özü verməlidir
- D) Birbaşa tabe olduğu rəhbərliyinə
- E) Ərk etdiyi rəhbər şəxslərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

8. Növbətçi kimə tabedir?

- A) İdarə rəisinə və polisə tabedir
- B) Ərazi post-patrul xidmətinə
- C) Daha təcrübəli növbətçiyə
- D) İşlədiyi bölmənin rəhbərinə
- E) Növbətçi heç kimə tabe deyil

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

9. Növbətçi obyektə kimdən təhvil almalıdır?

- A) Anbardardan
- B) Növbə yoldaşından
- C) Təhlükəsizlik xidmətindən
- D) İdarə rəisinin müavindən
- E) İdarə rəisindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

10. Obyektin girişində növbə zamanı nəyə nəzarət edilməlidir?

- A) Kənar maşınların giriş-çıxışa mane olmamasına, onların qeydiyyat nömrəsinə
- B) Yüklənmiş yükün sənədlərinin və sənədlərə uyğunluğunun yoxlanılmasına və qapının açılıb bağlanmasına
- C) Bütün maşınların obyektə daxil olub çıxmasında, onların yük yerinin yoxlanılmasına
- D) Digər təşkilatların maşınlarının obyektə daxil olmasına nəzarət, içərisində kənar şəxslərin olub olmamasına
- E) Qeyri işçilərin, tanımadığı insanların obyektə yaxınlaşmasına, nəqliyyat vasitələrinin hərəkətinə

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

11. Növbətçinin hansı hüquqları var?

- A) İdarədə işləyən işçiləri tanımalı, növbə vaxtı istirahət hüququ olmalıdır
- B) Alınmış mal materialın qiyməti və tətbiqi haqqında məlumatı bilməlidir

- C) Müəssisənin xidməti avtobusdan istifadə, əlavə mükafatlar almaq
- D) Fasiləsiz işıqlandırma, isti yemək, çayla təminat hüququ olmalıdır
- E) İş yerinin lazımi avadanlıqlarla təmini, təlimat, təhlükəsiz iş şəraiti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

12. Nəyi bilmək növbətçiyə vacibdir?

- A) Təxliyə yollarını, otaqların yerləşmə sxemini, rəhbərin kimliyini
- B) Rəhbər işçilərin ev ünvanlarını və telefon nömrələrini, kimliyini
- C) İdarəyə yaxın obyektlərdən ehtimal olunan təhlükəsizlik elementlərini
- D) Buraxılış rejiminə aid təlimat, idarənin giriş çıxış vəsiqələrini
- E) Rus dilini və kompüter biliklərini, öz hüququnu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;

Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar.

13. Növbətçi vəzifəsinə (peşəsinə) hansı yaşdan sonra qəbul edilə bilər?

- A) 18 yaşdan yuxarı
- B) 19 yaşdan yuxarı
- C) 21 yaşdan yuxarı
- D) 23 yaşdan yuxarı
- E) 35 yaşdan yuxarı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;

Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

14. Obyektə basqın baş verərsə növbətçi nə etməlidir?

- A) Oğurluğun səbəbini və nəyin aparıldığını müəyyən etməlidir
- B) Həmin əraziyə rəhbərlik gələndə heç kimi oraya buraxmamalıdır
- C) Polisə və tabe olduğu təşkilat rəhbərinə məlumat verməlidir
- D) Qeydiyyat jurnalında bu barədə qeyd aparmalıdır, gözləmə mövqeyində olmalıdır
- E) Növbənin təhvil-təslimi zamanı oğurluq barədə iş yoldaşına məlumat verməlidir

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;

Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

15. Növbətçinin obyektə daxil olan mal-materialı yoxlamaq hüququ varmı?

- A) Heç halda, yoxlamaq hüququ yoxdur
- B) Qaiməyə baxaraq, qiymətlidirsə yoxlaya bilər
- C) Öz intuisiyasına əsasən, şübhə varsa yoxlaya bilər
- D) Rəhbərliyin göstərişinə əsasən yoxlaya bilər
- E) Yüklənmiş yükün sənədlərində uyğunsuzluq olarsa, yoxlaya bilər

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;

Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

16. Hansı halda mal-materialların çıxarılmasına icazə verilir?

- A) Rəhbərliyin və ya onun müavininin yazılı və şifahi göstərişinə əsasən
- B) Təqdim edilmiş sənədlərə əsasən çıxarılan mallarda uyğunsuzluq olmadıqda
- C) Vəzifəli şəxsin və ya çox yaxşı tanıdığı şəxsin tövsiyəsinə əsasən
- D) İş şəraitini və ya malın miqdarının azlığını nəzərə almaqla
- E) Anbardarın göstərişinə əsasən, cavabdehliyi əgər öz üzərinə götürərsə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1

Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

17. Təhvil-təslim zamanı siqnalizasiya işləmirsə, növbətçi nə etməlidir?

- A) Siqnalizasiyanın bərpası üçün birgə çalışmalıdır
- B) Təmir üçün usta çağırmalı, təmir etdirməsini təmin etməlidir
- C) Qeydiyyat kitabında qeydiyyat aparmaqla növbəni qəbul etməlidir
- D) Təbii olduğu şəxsə bu barədə məlumat verməlidir
- E) Təmirçi çağırmalı, polisə və yangınsöndürənlərə məlumat verməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;

Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

18. Növbətçi hansı mühafizə vasitələri ilə təmin edilməlidir?

- A) Xüsusi geyim forması, su keçirməyən plaş və s.
- B) Korparativ geyim formasından istifadə etməlidir
- C) İsti gödəkçə və uzunboğaz çəkmələr
- D) Uzun plaş və uzunboğaz çəkmələr istifadə etməlidir
- E) Əlaltı vasitələrdən, yağış keçirməyən paltarlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;
Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

19. Növbətçi obyektin sxemini bilməlidirmi? Dəqiq cavabı göstərin.

- A) Bəli, bilməlidir
- B) Bu ona lazım deyil
- C) Özü marağındadırsa bilməlidir
- D) Xeyr, bilməməlidir
- E) Buna onun ixtiyarı yoxdur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;
Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

20. Növbətçi yangından mühafizə və istifadə qaydalarını bilməlidirmi?

- A) Bu onun funksiyası deyildir
- B) Yalnız mühafizə üsullarını bilməlidir
- C) Yalnız istifadə qaydalarını bilməlidir
- D) Bəli, bilməlidir
- E) Yalnız xilas etmə qaydalarını bilməlidir

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;
Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

21. İşçilərin işə vaxtında gəlib-getmələrinə nəzarət etmək növbətçinin vəzifəsinə aiddirmi?

- A) Rəhbərliyin tapşırığı olarsa nəzarət edə bilər
- B) Kadrlar şöbəsi ilə birlikdə nəzarət edə bilər
- C) Tabelçilərlə birlikdə nəzarət edə bilər
- D) İntizamın qaldırılması məqsədilə nəzarət edə bilər
- E) Xeyr, bu işlərə başqa şəxslər nəzarət edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;
Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

22. İşdən sonra işçilərin iş yerində qalıb işləməsinə növbətçi icazə verə bilərmi?

- A) Xeyr, heç bir halda icazə verə bilməz
- B) Vacib işçilərə, tanıdığı şəxslərə verə bilər

- C) Vacib işlərin başa çatdırılması üçün rəhbərliyin icazəsi ilə
D) Müavinlərə, şöbə rəislərinə icazə verə bilər
E) Tanıdığı vəzifəli şəxslər olarsa icazə verə bilər

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası;

Hissə-1 Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

23. Növbətçi növbə ərzində nə vaxt nahar edə bilər?

- A) Obyektdə tətbiq edilən nahar fasiləsi vaxtı
B) Rəhbərliyin ayırdığı xüsusi vaxtda
C) İşdən sonra, işçilər işdən getdikdən sonra
D) İcazə verilmir, növbətçi evdə doyunca yeyib gəlməlidir
E) İş vaxtı ərzində şərait yarandıqda

Tesin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1

Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

24. Aşağıdakılardan hansı növbətçinin iş saatına aiddir?

- A) Növbə ərzində 8 -12 saat
B) Növbə ərzində 10-14 saat
C) Növbə ərzində 6-10 saat
D) Növbə ərzində 12-16 saat
E) Növbə ərzində 12-18 saat

Tesin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1

Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

25. Növbətçi növbəsi neçə saatdan bir dəyişdirilməlidir?

- A) Hər 6-9 saatdan sonra
B) Hər 9-10 saatdan sonra
C) Hər 10-11 saatdan sonra
D) Hər 8-12 saatdan sonra
E) Hər 12-16 saatdan sonra

Tesin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1

Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

26. Növbətçiyə gecə saatına görə əlavə neçə faiz ödəniş edilir?

- A) Gecə saatına görə əmək haqqına əlavə 40%
- B) Gecə saatına görə əmək haqqına əlavə 55%
- C) Gecə saatına görə əmək haqqına əlavə 60%
- D) Gecə saatına görə əmək haqqına əlavə 80%
- E) Gecə saatına görə əmək haqqına əlavə 20%

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

27. Hansı hallarda iş yerini icazəsiz tərk etmək olar?

- A) Evdən hadisə baş vermə haqqında zəng olduğu halda
- B) Heç bir halda iş yeri tərk edilməməlidir
- C) Zəhərləndikdə və ya özünü pis hiss etdiyi halda
- D) Əvəzinə növbə yoldaşını çağırdığı hallarda
- A) Ümumi şərait sakitdirsə iş yerini tərk edə bilər

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

28. Təhvil-təslim vaxtı növbə yoldaşı növbəyə gəlməyibsə növbətçi nə etməlidir?

- A) Vaxtı bitibsə gözləmədən növbəni tərk etməlidir
- B) Vəziyyətlə əlaqədar direktora məruzə etməlidir
- C) Rəhbərliyə məlumat verib növbəni tərk etməməlidir
- D) Rəhbərliyə məlumat verib növbəni tərk etməlidir
- E) Növbə yoldaşını axtarmalı, işə çağırılmalıdır

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

29. Hansı hallarda növbə qəbul edilməməlidir?

- A) Növbətçi otağı antisanitariya vəziyyətində olarsa
- B) Növbətçi otağında işıq yoxdursa, antisanitariya olarsa
- C) Növbətçi otağında isitmə sistemi işləmirsə, şərait yoxsa
- D) Bütün hallarda növbənin qəbul edilməsi vacibdir
- E) Qıfıl və başqa bağlayıcı qurğular, damğa yerində olmadıqda

Tesin çətinlik dərəcəsi: orta

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

30. Növbə vaxtı kənarında hər hansı bir hadisə baş verərsə, növbətçi nə etməlidir?

- A) Hadisəni izləmək və barəsində polisə məlumat verməlidir
- B) Hadisə yerinə getmək, kömək lazımsa müdaxilə etməlidir
- C) Hadisə barəsində öz rəhbərliyə məlumat verməlidir
- D) Növbətçi iş yerini tərk etməyərək hadisəyə müdaxilə etməməlidir
- E) Hadisə barəsində qeydiyyat jurnalında yazma, gözləmək

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

31. Təhvil-təslim vaxtı nasazlıq, çatışmazlıq aşkar edərsə, təhvil alan nə etməlidir?

- A) Çatışmazlıq barədə rəisinə məlumat verməlidir
- B) Nasazlığın aradan qaldırılmasına birgə çalışmalıdır
- C) Rəhbərliyin icazəsindən sonra növbəni qəbul etməlidir
- D) Jurnalında qeydiyyat aparıb növbəni qəbul etməlidir
- E) Heç bir halda növbəni qəbul etməməlidir

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

32. Buraxılış vərəqələrinə imza edən şəxslərin imzasını növbətçi tanımalıdırmı?

- A) Bəli, bu çox lazımdır
- B) Xeyr bu vacib deyil
- C) Bu rəhbərliyə lazımdır
- D) Rəhbərin göstərişi olarsa
- E) Xüsusi hallarda lazımdır

Tesin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

33. Növbətçi hansı dövlət qurumlarının telefon nömrələrini əzbərdən bilməlidir?

- A) Daxili İşlər, Fövqəladə Hallar və Səhiyyə Nazirliklərinin

- B) Daxili İşlər Nazirliyinin və Yanğından mühafizə idarəsinin
- C) Fövqəladə İşlər Nazirliyinin və Polis idarəsinin
- D) Səhiyyə Nazirliyinin və polis idarəsinin, Ədliyyə nazirliyinin
- E) Bütün Nazirlik və idarələrin, tabe olduğu orqanın

Tesin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

34. Növbətçi anbara daxil olan mal-materialların xüsusiyyətlərini bilməlidirmi?

- A) Bu onun vəzifə səlahiyyətinə aid deyildir
- B) Xeyr, heç bir halda bilməməlidir
- C) Bəli, bu onun vəzifə səlahiyyətlərinə aiddir
- D) Rəhbərlik məsləhət bilərsə məlumat ala bilər
- E) Ehtiyac olarsa bəli, anbardardan dəqiqləşdirə bilər

Tesin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

35. Növbətçi növbədə olduğu vaxtda digər işlərə (anbarda yükləmə-boşaltma işləri və sairə) cəlb edilə bilərmi?

- A) Bəli, əgər buna ehtiyacı yaranarsa kömək edə bilər
- B) Müəssisə rəhbərliyi tapşırıq verərsə kömək edə bilər
- C) Bu onun həm vəzifə və həm də funksional borcudur
- D) Buna görə ona əlavə ödəniş ediləcəksə kömək edə bilər
- E) Heç bir halda bunu etməməlidir, obyektə nəzarətsiz qoymaq olmaz

Tesin çətinlik dərəcəsi: asan

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006

Giriş təlimatı. İş yerində ilkin təlimatlar

36. Növbətçi ilk iş günündə gecə növbəsinə çıxma bilərmi?

- A) Bunun üçün xüsusi icazə verərsə
- B) İstəyi və özünə əmindirsə çıxma bilər
- C) Rəhbərlik göstəriş verərsə çıxma bilər
- D) Xeyr, üç növbə gündüz növbəsinə çıxmalıdır
- E) Xeyr, iki növbə gündüz növbəsinə çıxmalıdır

Tesin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Fəhlə peşələri və işçilərin Vahid Tarif-ixtisas Sorğu Kitabçası; Hissə-1
Bütün sahələr üzrə ümumi olan fəhlə peşələri. Bakı, 2006
Giriş təlimatı. İş yerində ilkin təlimatlar

37. Buraxılış rejimi və obyekt daxili rejim qaydaları nəyə lazımdır?

- A) Təşkilatın inzibati binasında və ərazisində nəzarət rejiminin həyata keçirilməsini, mal-materialın aparılıb-gətirilməsini tənzimləmək üçün
- B) Təşkilatın inzibati binasında nəzarət rejiminin həyata keçirilməsini, idarənin ərazisinə şəxslərin, nəqliyyat vasitələrinin girib-çıxmasını, maddi sərvətlərin aparılıb-gətirilməsini tənzimləmək üçün
- C) Təşkilatın inzibati binasının qorunmasını həyata keçirilmək, idarənin ərazisinə şəxslərin girib-çıxmasını tənzimləmək üçün
- D) Aparatın binasına binasında və ərazisində nəzarət rejiminin həyata keçirilməsini, nəqliyyat vasitələrinin girib-çıxmasını, maddi sərvətlərin aparılıb-gətirilməsini tənzimləmək üçün
- E) İdarənin ərazisinə işçilərin, nəqliyyat vasitələrinin girib-çıxmasını, maddi sərvətlərin aparılıb-gətirilməsini, təhlükəsizliyi və yangından mühafizəni tənzimləmək üçün

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi
Təlimat.27.08.2007 №126

38. Obyekt daxili rejim kim tərəfindən təyin olunur?

- A) Məxfi rejim şöbəsi tərəfindən
- B) Təhlükəsizlik xidməti tərəfindən
- C) İdarə rəhbəri tərəfindən
- D) İdarə rəisi və polis idarəsi tərəfindən
- E) İdarə rəhbərinin rejim üzrə müavini tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi
Təlimat. 27.08.2007 №126

39. Obyekt daxili rejimin həyata keçirilməsinə kim məsuliyyət daşıyır?

- A) İdarə rəhbərinin müavini
- B) Növbətçi
- C) Kadrlar şöbəsinin rəisi
- D) Təhlükəsizlik şöbəsi
- E) Rejim şöbəsi

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat. 27.08.2007 №126

40. Aşağıdakılardan hansı buraxılış rejiminə aid olan qaydadır?

- A) Təşkilatın ərazisinə nəzarətsiz giriş-çıxışı, həmçinin mal-materialların qanunsuz aparıb-gətirilməsini istisna edən qayda
- B) Təşkilatın ərazisinə nəzarətli giriş-çıxışı, həmçinin mal-materialların qanuni aparıb-gətirilməsini istisna edən qayda
- C) Təşkilatın ərazisinə girişi, həmçinin mal-materialların qanuni aparıb-gətirilməsini istisna edən qayda
- D) Təşkilatın ərazisinə çıxışı, həmçinin mal-materialların aparıb-gətirilməsi, yanğından mühafizə haqqında qayda
- E) Təşkilatın ərazisinin mühafizəsi, həmçinin mal-materialların aparıb-gətirilməsini tətbiq edən qayda

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat. 27.08.2007 №126

41. Mal-materialların və digər maddi dəyərlərin obyektlərə gətirilməsi və aparılması hansı sənədlər əsasında həyata keçirilir?

- A) Bu məqsəd üçün verilmiş əmrlər və sərəncamlar əsasında
- B) Bu məqsəd üçün verilmiş qaimələr əsasında
- C) Bu məqsəd üçün verilmiş F2 forma sənədləri əsasında
- D) Bu məqsəd üçün yazılmış qaimə və faktura sənədləri əsasında
- E) Bu məqsəd üçün yazılmış F2 və digər göstəriş sənədləri əsasında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat. 27.08.2007 №126

42. Xidməti avtomobillərin obyektin ərazisinə buraxılışı hansı siyahıya əsasən həyata keçirilir?

- A) Rejim şöbəsi tərəfindən təsdiq olunmuş və nəzarət buraxılış məntəqəsinə təqdim olunmuş siyahı əsasında
- B) Mühafizəyə cavabdeh şəxs tərəfindən təsdiqlənmiş və nəzarət buraxılış məntəqəsinə təqdim olunmuş siyahı əsasında
- C) Rejim şöbəsi rəisi tərəfindən təsdiq olunmuş və nəzarət buraxılış məntəqəsinə təqdim olunmuş siyahı əsasında
- D) İşçiləri və avtomobilləri tanıyırsa bu halda vizual baxış əsasında, təqdim edilmiş siyahıya əsasən

E) İdarənin rəhbəri tərəfindən təsdiq olunmuş və nəzarət buraxılış məntəqəsinə təqdim olunmuş siyahı əsasında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat. 27.08.2007 №126

43. Kənar şəxslərin buraxılışı üçün sifariş vərəqələrini imzalamağa kim səlahiyyətlidir?

A) Şöbə rəislərinin təsdiq etdiyi, imza nümunələri olan siyahıda göstərilən şəxslər

B) Rejim üzrə müavinin və şöbə rəislərinin təqdim etdiyi, təsdiq edilmiş siyahıda göstərilən şəxslər

C) İdarənin rəhbər heyəti, işləyən məsul şəxslər, mühəndis və mütəxəssislər, o cümlədən növbətçilər

D) İdarə rəhbərinin ümumi məsələlər üzrə müavinin təsdiq etdiyi, imza nümunələri olan siyahıda göstərilən şəxslər

E) Rejim üzrə şöbənin təsdiq etdiyi, imza nümunələri olan siyahıda göstərilən şəxslər və digər məsul şəxslər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat. 27.08.2007 №126

44. Xidməti vəsiqələr və buraxılış vərəqələri növbətçiyə necə təqdim olunur?

A) Açıq vəziyyətdə göstərilməklə

B) Arxa tərəfi göstərilməklə

C) Möhür tərəfini göstərilməklə

D) Virtual formada göstərilməklə

E) Bağlı vəziyyətdə göstərilməklə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat. 27.08.2007 №126

45. Nəzarət-buraxılış məntəqəsindən şəxslərin, gətirilən və çıxarılan mal-materialların keçməsinə hüquq verən sənəd hansıdır?

A) Qaimə forma F2

B) Sorğu və qaimələr

C) Sərəncamlar və əmrlər

D) Buraxılış vərəqələri və qaimələr

E) Buraxılış vəsiqələri F 9

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat. 27.08.2007 №126

46. Təyinatına görə buraxılış vəərəqələri hansılardır?

- A) Nəqliyyat və xüsusi texnikaya və onların sürücülərinə verilən vəərəqələr
- B) Mal-materiallara, şəxslərə və qonaqlara, digər şəxslərə verilən vəərəqələr
- C) Mal-materiallara, şəxslərə, nəqliyyat və xüsusi texnikaya verilən vəərəqələr
- D) Mal-materiallara, nəqliyyat və xüsusi texnikaya, qurğulara verilən vəərəqələr
- E) Şəxslərə, onları müşayət edənlərə və nəqliyyat və xüsusi texnikaya verilən vəərəqələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

47. Daimi buraxılış vəərəqələri kimlərə verilir?

- A) İdarə rəisinin müavinlərinə və şöbə rəislərinə
- B) İdarə rəisi, aparatın işçilərinə, mühəndislərə
- C) Şöbə rəislərinə, mühəndis və mütəxəssislərə
- D) Müddətsiz əmək müqaviləsi bağlanmış işçilərə
- E) Müddətli əmək müqaviləsi bütün işçilərinə

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

48. Qrup halında gələnlərə birdəfəlik buraxılış vəərəqələri hansı formada verilir?

- A) Daxil olan şəxslərin sayı göstərilməklə qrup başçısının adına yazılır və qrupa daxil olan şəxslərin siyahısı buraxılış vəərəqəsinə əlavə olunur
- B) Qrup başçısının adına yazılır və rejim və nəzarət xidmətinə təqdim olunur
- C) Qonaqların hər birinə ayrı-ayrılıqsa buraxılış vəərəqi təqdim olunur
- D) Qonaqların sayı göstərilməklə siyahı obyektin rəhbərinin müşayiəti ilə buraxılışsız nəzarət buraxılış məntəqəsindən keçirlər
- E) Qonaqların sayı göstərilməməklə qrup başçısının adına yazılır və hamı mühafizəçinin sorğusu ilə buraxılırlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

49. Xarici nümayəndələrin obyektin ərazisinə buraxılması necə həyata keçirilir?

- A) Daxil olan şəxslərin hər birinə ayrıca müvəqqəti buraxılış kartı verilir və şəxsiyyət vəsiqəsi alınır

B) Rejim şöbəsinin müşayiəti ilə və nəzarət buraxılış məntəqəsində xüsusi jurnalda qeydiyyatdan keçməklə

C) Şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini təqdim edib, nəzarət buraxılış məntəqəsində jurnalda qeydiyyatdan keçməklə

D) Obyekt rəhbərinin sərəncamı ilə təyin edilmiş məsul şəxsin müşayiəti ilə və nəzarət buraxılış məntəqəsində xüsusi jurnalda qeydiyyatdan keçməklə

E) Məsul şəxsin müşayiəti ilə jurnalda qeydiyyatdan keçib kart götürməməklə də olar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

50. Birdəfəlik buraxılış vərəqələri hansı vaxt üçün və neçə dəfə giriş-çıxış üçün qüvvədədir?

A) Bir ay və otuz dəfə üçün

B) Bir həftə və yeddi dəfə üçün

C) Mal-material çıxarılanadək

D) Yazıldığı gün və bir dəfə üçün

E) Beş gün və beş dəfə üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

51. Birdəfəlik buraxılış vərəqələri nə vaxt geri qaytarılır?

A) İşlərini yekunlaşdırdıqdan sonra

B) Nahar fasiləsinə çıxan vaxtı

C) Şəxs ərazini tərk etdiyi zaman

D) İş gününün sonunadək

E) Saat 18⁰⁰-dan sonra

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

52. Maddi dəyərlərin çıxarılması üçün yazılmış qaimə və ya digər faktura sənədləri kim tərəfindən imzalanır?

A) İdarə müdiri və ya müavini tərəfindən

B) Rejim şöbə və ya təsərrüfat bölməsi tərəfindən

C) İdarə rəhbərinin müavinləri tərəfindən

D) Buna səlahiyyətli olan şəxs tərəfindən

E) Satınalma xidməti rəhbəri tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

53. Maddi dəyərlərin çıxarılmasına hüquq verən əmtəə-nəqliyyat qaimələri və digər sənədlər hər bir nəqliyyat vasitəsi üçün necə tərtib edilir?

- A) Həndəsi hesablaşma metodu ilə
- B) Ardıcılıq nəzərə alaraq
- C) Yükaparma qabiliyyətinə görə
- D) Növbəli və təciliyi nəzərə almaqla
- E) Hər birinə ayrı-ayrılıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

54. İşçi onun özünə məxsus kompyuter, cihaz və alətləri gətirib apara bilərmi? Dəqiq cavabı göstərin.

- A) Bəli, əgər yazılı icazə varsa
- B) Bəli, əgər bu ona lazımsa
- C) Xeyr, qəti olmaz
- D) Növbətçinin intuisiyasına əsasən
- E) Bəli, qarşılıqlı razılaşmaya əsasən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

55. Buraxılış sənədlərində çıxarılan mal-materiallar haqqında məlumat hansı formada göstərilməlidir?

- A) Yazı ilə
- B) Şəkilli
- C) Sxematik
- D) Qrafiki
- E) Rəqəmli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

56. Maddi dəyərlərin çıxarılması üçün yazılmış buraxılış sənədləri kimlər tərəfindən imzalanır?

- A) Rejim üzrə müavin, maddi dəyərləri buraxan və alan şəxslər, həmçinin saxlayan şəxslər, nəzarətçilər
- B) Anbar müdiri, anbardar, maddi dəyərləri alan şəxslər, sürücülər, nəzarətçilər
- C) Mal-materialı buraxan və alan şəxslər, həmçinin saxlayan şəxslər və sürücülər
- D) Obyekt rəhbəri (müavini), yaxud obyekt rəhbərinin yazılı əmri ilə buna məsul edilmiş şəxs(şəxslər), həmçinin maddi dəyərləri buraxan və alan şəxslər
- E) İdarə müdirinin müavini, ümumi şöbənin rəisi, maddi dəyərləri buraxan və alan şəxslər, həmçinin saxlayan şəxslər, cavabdehlər

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

57. Buraxılış maddi dəyərləri müşayət edən şəxslərə neçə nüsxədə verir?

- A) İki
- B) Üç
- C) Bir
- D) Beş
- E) On

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

58. Nəzarət buraxılış məntəqəsində maddi dəyərlərin sənədlərinin neçə nüsxəsi saxlanır?

- A) Beş
- B) Üç
- C) İki
- D) Altı
- E) Bir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi Təlimat.27.08.2007 №126

59. Növbətçi nə vaxt materialların çıxarılması haqqında qeydiyyat jurnalında qeydiyyat aparır?

- A) Mal-materialların göstəricilərin sənədlə uyğunluğuna əmin olduqdan sonra
- B) Mal-materialların formasının sənədlə uyğunluğuna inandıqdan sonra
- C) Mal-materialların miqdarını sayıb, əmin olduqdan və buraxdıqdan sonra
- D) Mal-materialları müşayət edən şəxsin etibarlı adam olmasını bildikdən sonra

E) Mal-materialların boşaldılıb, anbara yığıldıqdan, avtomobil qayıtdıqdan sonra

Testin çətinlik dərəcəsi:mürəkkəb

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

60. Maddi dəyərlər üzrə buraxılış sənədləri nəzarət buraxılış məntəqəsindən şəxslərin keçməsinə əsas:

A) Ola bilməz

B) Ola bilər

C) Baş ofisin işçilərinə olar

D) Növbətçinin qərarı ilə olar

E) Rəhbər deyərsə olar

Testin çətinlik dərəcəsi:orta

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

61. Maddi dəyərlər üzrə buraxılış sənədləri hansı hallarda etibarlıdır?

A) Yalnız daimi, müvəqqəti və ya birdəfəlik buraxılış və rəqəsi təqdim edildikdə

B) Yalnız müvəqqəti, vizitor və ya birdəfəlik buraxılış və rəqəsi təqdim edildikdə

C) Yalnız vizitor, müvəqqəti və ya birdəfəlik buraxılış və rəqəsi təqdim edildikdə

D) Yalnız vizitor, birdəfəlik və ya həftəlik buraxılış və rəqəsi təqdim edildikdə

E) Yalnız daimi, ezamiyyə və ya nəqliyyat buraxılış və rəqəsi təqdim edildikdə

Testin çətinlik dərəcəsi: mürəkkəb

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

62. Maddi dəyərlərlə birlikdə şəxslərin və nəqliyyat vasitələrinin obyektin ərazisindən şifahi formada verilmiş göstərişlərə əsasən buraxılırmı?

A) Dəqiqləşmə apardıqdan sonra bəli

B) Bəli, mütəmadi gələndirsə

C) Xeyr, buraxıla bilməz

D) Mal haqqında məlumatlıdırsa bəli

E) Qiymətli mal-materialdırsa bəli

Testin çətinlik dərəcəsi:asan

İstinad: Buraxılış rejimi və obyekt daxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

63. Buraxılış kartını qeyri şəxslərə vermək olarmı?

A) Göstəriş varsa olar

B) Qətiyyənlə olmaz

C) Etibarlı şəxsə olar

D) Rəhbər şəxsə olar

E) Təcili lazımsa olar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Buraxılış rejimi və obyektdaxili rejim qaydaları haqqında Nümunəvi

Təlimat.27.08.2007 №126

64. İşçilərə ilkin təlimatı kim keçir?

A) Əməyin mühafizə şöbəsinin mühəndisi

B) Əməyin mühafizəsi şöbəsinin rəisi

C) Sahə və ya işin rəhbəri

D) Həmkarlar ittifaqı komitəsinin sədri

E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

65. İşçilərə ilkin təlimat harda keçirilir?

A) Baş mühəndisin yanında

B) İşçinin göndərildiyi sahədə

C) Həmkarlar ittifaqı komitəsində

D) Əməyin mühafizəsi otağında

E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

66. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

A) Təkrar təlimat

- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

67. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

68. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

69. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

70. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

71. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq

- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

72. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

73. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

74. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

75. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

76. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

77. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

78. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

79. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

80. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şina qoyub tərpnəməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

81. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir

- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yangın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

82. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvərmə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

83. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yangın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yangın təhlükəsizliyi qaydaları

84. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

85. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşi dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşi davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşi dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

86. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna

C) Ağızdan-ağıza, ağızdan-buruna

D) Bədəni masaj etməklə

E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

87. Peşə xəstəliyi nədir ?

A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik

B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik

C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

88. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli

E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

89. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

90. Hansı hündürlükdən başlayaraq “Yüksəklikdə görülən işlər” anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

91. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

92. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

93. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

94. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

95. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

96. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

A) Slaydoskopdan, telefondan, printerdən

B) Kompyuterdən, printerdən. Proyektordan

C) Kompyuterdən, telefondan, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

97. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

98. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsitələri

C) Təlimatın kecirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

99. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

- B) Növbə rəisi
 - C) Fəhlə və qulluqçular
 - D) Texnoloq
 - E) Yanğın söndürmə komandiri
- Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

100. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

101. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999